

# Qəbələ Azərbaycan turizminin mərkəzinə çevrilir

## Rayonda yaradılan infrastruktur mədəni həyatın zənginləşməsinə və sosial-iqtisadi inkişafa təkan verib

**A**zərbaycan dövlətinin sahəkarlığının inkişafına göstərdiyi xüsusi dövlət qayğısı hesabına gözəl təbiətə malik Qəbələ rayonunda çoxsaylı layihələr icra edilib, yeni-yeni istehsal müəssisələri, turizm obyektləri açılıb, ümumilikdə bu yaşayış məntəqəsində müasir infrastruktur yaradılıb. Bütün bunlar rayonun mədəni həyatının zənginləşməsinə və sosial-iqtisadi inkişafına güclü təkan verib. Görülən işlər nəticəsində Qəbələ həm də müstəqil Azərbaycanın ən məşhur turizm rayonlarından birinə çevrilib.

Böyük Qafqaz sıra dağlarının Tufandağ və Bazardüzü zirvələrinin ətəyində yerləşən Qəbələ şəhərində, eləcə də ətraf kəndlərdə rayona təşrif buyuran turistlərə peşəkar servis, əla şərait, bənzəri olmayan müasir hotellər və digər turizm obyektləri, beynəlxalq aeroport, tibbi-diaqnostik mərkəz, həmçinin yaxşı təşkil olunmuş ekoloji turizm marşrutları, yerli adət-ənənələrlə tanışlıq kimi xidmətlər təklif olunur. Sadalanan xidmətləri yerində görmək, rayonun turizm potensialı ilə daha yaxından tanış olmaq, eyni zamanda, Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə 20-21 fevral tarixində Qəbələdə "Turizmin inkişafında KİV in rolu və funksiyası" adlı infotur-tədbir keçirildi. Azərbaycanın ən müasir və peşəkar hotel brendlərindən olan "Qafqaz Hotelləri Qrupu"nın ev sahibliyi və təşkilatçılığı sayəsində baş tutan bu tədbirdə 30-a yaxın media təmsilçisi iştirak edirdi. Onlara bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 hoteli olan "Qafqaz Hotelləri Qrupu" barədə ətraflı məlumat verilib, hotellərin imkanları tanındı.

### MÜALİCƏVİ MINERAL SU

Ekspursiyanın ilk günü jurnalistlər Qəbələnin Yengicə kəndindəki "Yengicə Thermal and SPA" hotelində oldular. Nəhardan sonra turizm obyekti "SPA" sağlamlıq mərkəzinin rəhbəri Rəşad Abdulləhimov kütləvi informasiya vasitələri nümayəndələrini hotellə tanış etdi. Bildirdi ki, hotel Qəbələnin mərkəzindən 18, Qəbələ Beynəlxalq Hava Limanından 40, Gəncə Hava Limanından 207, Heydər Əliyev Beynəlxalq Hava Limanından isə 250 kilometr məsafədə yerləşir. Gül-çiçəklə əhatə olunan, 5 mərtəbəli binadan və kötejlərdən ibarət hoteldə qonaqların həm sağlamlığının və ruhunun, həm də ağız dadının qayğısına qalmaq üçün bütün imkanlar var. Burada 12 "Standart twin", 38 "Standart queen", 10 "Junior suite", 1 "King suite" olmaqla, ümumilikdə 61 iki nəfərlik otaq mövcuddur. Otaqların hər biri mərkəzi isitmə və kondisioner sistemi, düz ekran TV, kabel TV kanalları, mini bar, seyf, hamam otağı və sairə təmin edilib. R.Abdulləhimov qeyd etdi ki, hotel müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir. Bu hotelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. O, xüsusi qablara doldurulmuş sözügedən sudan jurnalistlərə də içməyi təklif edərək bildirdi ki, tarixi araşdırmalar,

kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Mərkəz rəhbərinin sözlərinə görə, Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi hələ qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunub. Hazırda da Yengicə mineral suyu sümük, revmatik, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və sair xəstəliklərin dərmanı sayılır.

### ŞƏFALI NAFTALAN NEFTİ YENGİCƏDƏ

Qeyd edək ki, bu hoteldə məşhur Naftalan nefti ilə müalicə prosedurları da var. Yalnız Naftalanda çıxan Naftalan neftinin unikal tərkibi bədəndə olan toksinlərin çıxmasını təmin edərək, müalicəvi təsir göstərir. Bu barədə də bizə ətraflı məlumat verən R.Abdulləhimov bildirdi ki, həm müalicəvi Yengicə mineral suyu ilə, həm də

### XİZƏKSEVƏRLƏRİN ƏVƏZEDİLMƏZ MƏKANİ

Yengicə kəndindəki hotellə tanışlıqdan sonra Qəbələ şəhərindəki 5 ulduzlu "Qafqaz Sport Hotel"ə gələn KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi apardılar. Fevralın 21-də isə jurnalistlər "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinə yollandılar. Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan "Tufandağ" müasir infrastrukturunu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. Turizm mərkəzinin müştəri xidmətlərinin rəhbəri Samir Cəfərov komplekslə media təmsilçilərini tanış edərək bildirdi ki, obyekt 2014-cü il yanvarın 3-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. O, kompleksin 2 mərhələdən ibarət olduğunu və birinci mərhələ üzrə bütün işlərin yekunlaşdığını



nevroloji, dayaq-hərəkət sistemi, ginekoloji və uroloji xəstəliklərin, burun-boğaz, stomatoloji, həmçinin ürək-damar xəstəliklərinin eləcə olan Naftalan nefti ilə hoteldə prosedurlar qəbul etmək mümkündür. SPA mərkəzində isə peşəkar işçi heyəti qonaqların rahat və qayğısız şəraitdə istirahətini təmin edirlər. Mərkəz rəhbərinin sözlərinə görə, burada ayrı-ayrı masaj kabinələri, xanımlar və kişilər üçün ayrı-ayrı türk hamamı, sauna və buxar hamamları var. Müştərilərin keyfiyyətli qida ilə təmin olunmasından söhbət açan R.Abdulləhimov dedi ki, bunun üçün hoteldə restoran fəaliyyət göstərir. Burada qonaqlara təzə seçilmiş ərzaqlardan hazırlanan milli və beynəlxalq yemək çeşidləri, eyni zamanda pəhriz menyuları təklif olunur. Hotelin girişində yerləşən R.Abdulləhimov hotelindəki idman zalı, qapalı hovuz, uşaq klubu, oyun otağı, rus və Amerika bilyardı və sair xidmətlərin də hotellə gələn qonaqların ixtiyarında olduğunu söylədi. Onun sözlərinə görə, yay aylarında balıq həvəskarları üçün hotel xüsusi maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür. Qiymətlərə gəlincə, R.Abdulləhimov Azərbaycan reallığına uyğun, müştərilər üçün əlçatan qiymətlər müəyyən edildiyini vurğuladı.

nı söylədi. Qeyd etdi ki, hazırda ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti, 17 kilometrə yaxın 10 xizək yolu, həmçinin istirahət mərkəzindəki hotel, kafe, restoran, "Fastfood" müştərilərin ixtiyarındadır. "Burada kanatla gəzinti, xizək sürmə, skuterlə gəzinti və sair xidmətlər göstərilir. Kanat xətlərində gəzinti 6 yaşınadək uşaqlar üçün pulsuz, 6 yaşdan yuxarı bütün müştərilər üçün adambaşı 10 manatdır. Bu ödənişi etməklə müştərilər gün ərzində 4 kanat xəttindən limitsiz istifadə edə bilərlər. Xizək xidmətləri bizdə bir gün və yarım gün üzərinə hesablanır. Bununla yanaşı, müştərilər 2, 3, 4, hətta bir həftəlik xizək sürmə xidmətindən yararlanmaqla bilərlər ki, bu zaman ödənişlər fərqli olur. Məsələn eyni günə eyni xizək sürmə xidmətindən bir həftəlik yararlanmaq istəyirsə, bunun üçün 100 manat ödəniş etməlidir. Bu zaman ona xizək vasitələri, yəni xüsusi baş və ayaq geyimi, eynək, xizək, eləcə də isti geyim dəsti verilir. Həmin müştəri bu ləvazimatlardan və bütün kanat xətlərindən bir həftə ərzində səhər saat 09:00-dan axşam 17:00-a kimi limitsiz istifadə edə bilər. Bu ləvazimatları yarım günlük, yəni, saat 13:00-dan 17:30-a kimi kirayələmək üçün 30 manat ödəməlidir. Bütün kanat xətlərindən istifadə də bu qiymətə daxildir. Tam gün üçün bu ləvazimatları kirayələmək bir nəfər üçün 45 manatdır".

### GÜN ƏRZİNDƏ 3500 NƏFƏR TURİSTƏ XİDMƏT ETMƏK İMKANI

S.Cəfərov dekabr ayının 18-dən mövsümə start verildiyini diqqətə çatdırdı. Dedi ki, əvvəlki il ilə müqayisədə müştərilər bu turizm obyektinə daha çox gəlirlər: "Ötən ilin yanvar ayında 9 min turist qəbul etmişdik. Cari ilin yanvar ayında isə qonaqlarımızın sayı 15 mini keçib. Xizək sürməyə görə ötən mövsümdə 1700-dən artıq turist qəbul etmişdiksə, hazırda bu rəqəm 3000-dən artıqdır. Turizm obyektini açıldıqdan bu günə qədər 300 minə yaxın turist qəbul etmişik. Həmin turistlərin təxminən 10 faizi xarici ölkələrdən, o cümlədən Rusiya, Gürcüstan, Türkiyə, İran, Cənub-Şərqi Asiya, Avropa və ərəb ölkələrindən gələn turistlərdir. İndinin özündə də xarici ölkələrdən bizim kompleksdə istirahət etməyə gələnlər çoxdur. Məsələn, bu günlərdə Şri-lankadan, Pakistandan 2 avtobus turist gəlmişdi. Ümumiyyətlə, kompleksimiz gün ərzində 3500 nəfər turistə xidmət etmək gücündədir. Amma ötən ilin yay ayı ərzində kanatda gəzintiye görə 3600-dən artıq turist qəbul etmişdik. Biz planlaşdırırıq ki, bu il xizək sürmə mövsümünü mart ayının 15-ə kimi davam etdirək. Ancaq bu, hava şəraiti ilə bilavasitə bağlıdır. Əgər havalər soyuq keçərsə, nəzərdə tutduğumuz tarixə qədər qış turizmi üçün turist qəbul edə biləcəyik. İşçi sayımız mövsümə görə dəyişir. Hazırda mərkəzdə 110 nəfər çalışır. Yayda isə bu rəqəm 70-80 arasında dəyişir. İşçi heyəti ingilis, rus, alman, ərəb dillərində turistlərlə ünsiyyət saxlamaq imkanına malikdirlər. Burada yaradılan müasir şərait Avropa ölkələrindəki anoloji turizm mərkəzlərindəki şəraitdən heç də geri qalmır. Kompleksin ikinci mərhələsi üçün də hazırlıq işləri görülür. 2016-cı ilin yay aylarında daha 4 kanat xəttinin və 12 xizək yolunun tikintisinə başlanılacaq. Beləliklə də turistlər Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsinə - dəniz səviyyəsindən 2500 metr hündürlüyə qalxa biləcəklər. Orada da həm gəzinti, həm də xizəkçilik üçün tam şərait yaradılacaqdır. Hazırda isə turistlər istifadədə olan 4 kanat yolundan istifadə etməklə dəniz səviyyəsindən 1900 metr yüksəkliyə qalxa bilərlər. Hər bir dayanacaqda müştərilər kafe və restoranların xidmətlərindən yararlanmaqla bilərlər".

### RƏQİBLƏRİNDƏN BİR ADDIM ÖNDƏ

Media mənsuclarına buradakı "Qafqaz Tufandağ Hotel"i barədə də geniş məlumat verildi. Bildirildi ki, 2015-ci ildə istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ hoteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti və xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları əldə edə bilərlər. Həmçinin qeyd olundu ki, Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampaniyaya start verilib. Artıq arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, spa və fitness qiyməti daxildir) 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı - Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük Şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.

Daha sonra jurnalistlər "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksindəki xidmətlərdən yararlandılar. Əvvəlcə media nümayəndələrinə xizək sürmə təlimi keçildi və ardınca onlar bu əyləncə növünün həyəcanlı anlarını yaşadılar.

**Rufik İSMAYILOV**  
Bakı-Qəbələ-Bakı